



Elşən Mirişli

Gənəcə şəhəri,
tarixçi

Hü'lükü xan və sülələsinin Azərbaycan hökmərdən elxan adlandırılardığına görə bu dövlətə Elxanlı dövləti deyilir. 'Elxan' adı 'ulus-dövlətin xanı' mənasını verir.

Olcaytu xan 24 mart 1282-ci ildə doğulmuşdur. Elxanlı Azərbaycan İmperatorluğunun VIII. elxanı olmuşdu. Hakimiyyət illəri 19 iyul 1304-17 dekabr 1316-ci illərdi. Olcaytu xan Arqun xan və xristian Uruk Xatunun oğludur. İlk adı Nikolás idi. Əvvəlcə Tengriçilik dinində, daha sonra qardaşı Qazan xan ilə birlikdə müsəlman olmuşdu. Bundan sonra adını Məhəmmədə çevirmişdir.

Olcaytu ibn Arqun (Ərgün) xan taxta oturarkən anasına yalan söyləyərək xristian olduğunu bildirmişdi. Sonra din-i-islam qəbul edərək Məhəmmədə adını və Xudabəndə ləqəbini aldı.

Əsl ləqəbi Xerbənde idi. Lakin Azərbaycan türkləri çox sevdikləri elxana hörmətən Xudabəndə dedilər. Türk qədim adetlərinde cocuq doğuldugu zaman co-cuğun otağına ilk girenin adı o cocuğa verilirdi. Cocuq dünyaya geldi zaman qapıdan ilk dəfə qazan getirdilər, cocuğa Qazan xan deyildi. Olcaytu xan doğulan zaman qapıdan bir eşşəkçə girdi, Xerbənde adı verdilər. Hakimiyyəti zamanı sefalet və nizamsızlığı leğv edərək, edəlet və əmniyyəti təmin etdi və reiyət-pərvərliyi ilə şöhrət tapdı. Məməkətin abadlığına da çox çalışdı və 1305-ci ildə Sultaniyyə şəhərini bina və təsis etdi. Hökumət mərkəzini Tebrizdən Sultaniyyə şəhərinə köçürməklə daha sonra Sultanabad və Muğanda Olcaytuabad adında şəhərləri tikdirib inşa etdi.

1305-ci ildə Olcaytu Bizans imператорu II Andronikə ittifaq'a girmiş və birlikdə Kayı boyunun rəisi Osman bəyi meğlub etmişdilər.

Məhəmməd Xudabəndə Olcaytu xanın zamanında baş verən savaşlar

1. Zamanında ilk dəfə olaraq Gilan vilayətinə hərbi sefer icra etdi. Bu zamanın qədər türklər Gilana heç girmemişlər. Çünkü Gilan bataqlıq bir ərazini əhət etdi. Türkler isə yazda heyvanlarını yaylaqda otlaclar və qışda isə qışlaqla sakın olardılar. Bu səbəbdən Elxanlı Azərbaycan İmperatorluğunun her bir tərefində atlalarını oynadan türklər bataqlıq və ormanlıq olan Gilan və Məzandaran vilayətlərinə nəzer salmamışlardı. Bunlara baxmayaq ormanlıq olan Gürcüstan ərazisi əle keçirilmişdi. Gilanı zəbt edərək vergi verilmək şərti ilə cizye təyin edən Olcaytu özü Azərbaycana döndü. Bu səfərdə Qütüfq shah kimi qəhrəman Elxanlı ordu komandanı şəhid düşdü.

2. Olcaytu xan 1312-ci ildə Şam (Suriya) hərbi sefərini icra etməkə Fərat çayı sahilində Rəhbə qalasını zəbt etdi. Dəməşq hakimi Qara Sunqur və Tripoli (Livan) hakimi Ağquş Olcaytu xanın hakimiyyətini tanıdlar. Məmlükələrlə sülh bağlayan Azərbaycan elxanı 26 yanvar 1313-cü ildə Misir Məmlükələrine qarşı hərbi sefərini sonlandırdı.

3. Sonra Kəkb və Yəsətur adlı oğatay xanları Maveraünnehrden Xorasan'a hücum edərək vilayeti yağıma etdi. Əmir Əli Quşçu komandasında gəndərilən bir ordu ciğatay xanlarını meğlub və Maveraünnehrə qədər təqib edərək Herat şəhərini əle keçirdi. Bu uğurlu hərbi sefərdən sonra Olcaytu Sultaniyyə şəhərinə qayıtdı. 1313-cü ilde Kəkb və Yəsətur xan yenidən Xorasan'a daxil oldu. Ciğatay ordusunda Yəsətur xanın elxanlarının tərefinə keçməsi ilə Kəkb xan meğlub oldu. Olcaytu, Yəsətur xana Badğış vilayətini itqə kimi verdi.

Olcaytu xanın hakimiyyəti

1304-cü ildə qardaşı Qazan xanın yerinə xan seçilmişdir. Növbəti il Arqun xan dövründə bəri salınmağa başlanmış Sultaniyyə şəhərinin tikintisini bitirmişdir. Xan, Sultaniyyəni paytaxt, Bağdadı isə qış iqamətgahı kimi istifadə edirdi. Olcaytu xan 1306-ci ildə paytaxtı Tebrizdən Sultaniyyə şəhərinə köçürülmüşdür. Yeni paytaxt Zəncanın yanında yerləşirdi. Olcaytu xan zamanında Elxanlı Azərbaycan İmperatorluğunun ərazisi 1310-cu ildə 3.750.000 km² idi.

Hakimiyyətinin ilk ilində Genuya respublikası ilk dəfə Tebrizdə konsulluq açmışdır. Bundan əlavə 1306-ci ildə Venesiyalılara da azad ticaret hüququ verilmişdir. Trabzon imperiyası (1204-

Elxanlı dövlətində türklərə gelin-ce, onların əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Dövlətin idarə olunmasında uyğurlar da iştirak edirdilər. Uyğurlar buraya yalnız dövlət məmərə və din xadımı kimi deyil, həm də əsgər kimi gəlməmişdilər. Uyğurlardan başqa qıpçaq, karluq, küçəy və b. türk qövmlərinə mənsub çoxsaylı ünsürlər de vardi. Bunnar elxanlı xanları və bəylərinin məyyətində və əsgerlərinin arasında idi. Elxanlı Azərbaycan İmperatorluğundan başlıca dil türkicidir. Fars dili tarix və elmi əsərlər yazmaq üçün işlənmiş və 'Tarixi Cahangheyi Cüveyin' və 'Came ət-təvarix' kimi əsərlər yazılmışdır.

Məhəmməd Xudabəndə Olcaytu xan 1309-cu ildə Şirazda 'Seyidlər evi'nin əsasını qoymuş, hər il 10000 dinar maaş vermişdir.

Olcaytu xanın 6 oğlu və bir qızı olmuşdu.

Məhəmməd Xudabəndə Olcaytu xanın Elxanlıq dövrü və Bakıda Qız qalasının inşa edilməsi

Oğulları

1. Süleymanşah (gənc yaşda öldü)
2. Sultan Əbu Səid Bahadur (1316-1335)
3. Bəstam
4. Bəyazid
5. Teyfur
6. Əbülkəyir
- Qızı:
- Sultan Satəbəy Xatun (1339-1340)

Türkmanlar

Türkman qəbileləri və boyları qədim zamanında bəri Kiçik Asiya, Azərbaycan və Dəclə-Fərat çaylarının şimalında yerləşmişdilər. Kiçik Asiyada Zülqədriyyə və Bani-Rəməzan və saire türkman qövmələrinə mənsub hökümətlər var idi. Nəhayət, Elxan Arqun (Ərgün) zamanında Türküstənən köçən iki böyük türkman boyu Fərat və Dəclə çaylarının şimalında məskən salırdılar. Bu boyların bayraqlarında birisində qara qoyun, diğeri isə ağ qoyun rəsmi daşıqlarından bunlara Qaraqoyunu və Ağqoyunu deyilirdi. Olcaytu xan zamanında Qaraqoynlular Ərzincan-Sivas, Ağqoyonlular da Mosul-Diyarbekir şəhərlərinin etrafında yerləşdilər.

Bu dövrlə bağlı iki mühüm cəhəti

Qız qalası: Bakıda bu günə qədər sağlam qalan Qız qalası adı ilə tanınan bina Olcaytu xan tərəfindən 1314-1316 tarixlərində tikilmişdir. Üzərində sahil fənəri yandırılırdı. İçərisində bir nərdivan vardır. Lakin əslinde əhalini düşmən basqınından xəbərdar etmək üçün üzərində atəş yandırıldığı zənn edilməkdədir...

taqimi işlədilirdi. Uyğur yazılı Elxanlı Dövlətindən sonra aradan çıxsa da, türk taqimindən son əsrərə qədər istifadə olunurdu. Çünkü bu taqim günsə ilə asasında tərib edildiyindən malivə ilə uyğun gəldi. Elxanlı dövlət divanında əsasən türk dili işlədilirdi. Saray, divan və ordu dili Azərbaycan türkəsi idi. Uyğur türkəsi rəsmi dili kimi işlədilmişdir. Dövlətin dayağına təşkil edən el (ulus) hakim təbəqə olan mongol ünsürlü ilə onun məyiyyətindəki türkərdən ibarətdi. Elxanlı Dövləti zamanında türk olmayan xalqlar basqı altına alınıb, dövlətin ərazisini tərk etməyə məcbur edildilər.

Monqol istilası nəticəsində Anadolu və indiki İran ərazisi, Azərbaycan, İraq, Suriyaya iki milyon türk gəldi və bunlarla çoxu Azərbaycanda birləşdirildi.

teyim etmek lazımdır. Birincisi budur ki, türkman məfhumu əvvəller işlənən və Azərbaycan, İran, İraq, Türkiye, Suriya və Misirin türk əhalisini ehtiva edən oğuz məfhumunu əvəz etmişdir. Həzirdə türkman istiləhi İraq və Suriyanın türk əhalisinin resmi adıdır. Qeyd olunmalıdır ki, Bağdadın özündə 'Tataran' adlı məhəllə vərdir və onun adını daşıdığı təfəyyadın içində çox təreqqi etdi. Olcaytu xan burada özüne məxsus gözel saray, cami və binalar təkirdi. Sultaniyyə came-sində mövcud olan üç böyük qapı ilə bir pencərə sənət etibarı ilə ələni heyrlərə buraxmaqdadır. Hətta fransız seyyahları müsəy Ulyarus belə qiyməti və gözel binannı Şərqi digər bir yerində olmadığını iddia etməkdədir.

Sultaniyyə şəhəri: Olcaytu xan mərkəzi Tebrizdən Sultaniyyə şəhərinə köçürülmüşdü. Bu Sultaniyyə şəhəri 1305-ci ildə onun tərəfindən bina edilib, az bir zaman içinde çox təreqqi etdi. Olcaytu xan burada özüne məxsus gözel saray, cami və binalar təkirdi. Sultaniyyə came-sində mövcud olan üç böyük qapı ilə bir pencərə sənət etibarı ilə ələni heyrlərə buraxmaqdadır. Hətta fransız seyyahları müsəy Ulyarus belə qiyməti və gözel binannı Şərqi digər bir yerində olmadığını iddia etməkdədir.

Məhəmməd Xudabəndə Olcaytu xanın ölümü

Məhəmməd Olcaytu 38 yaşında 17 dekabr 1316-ci ildə vefat etmişdir. Sulta-

çox davam edən Abbaslı Xilafetine son qoymur. Bu, həmçinin ərəb-islam xilafetinin sona çatması demək idi. Tənqriçi türkələr tərəfi zəfer qazanaraq Abbaslı Xilafetini mehv etdilər.

Bir sıra tarixçilər islam ümmətçiliyi mövqeyində çıxış edərək ərəb-islam xilafetinin mahvini dini faciə kimi qəbul edir. Bir zamanlar Azərbaycanda soy-qırımlar, faciələr töredən və Babek Üsyənini soyqırımla yatrılan ərəbərə Azərbaycan ərazisində yaranan Azərbaycan hökumətinin özü olan Elxanlı dövləti tərəfindən eyni cəza əsərləri və savaş taktikləri ilə cavab verilib tarixi intiqam alınmışdır.

Qız qalası: Bakıda bu güne qədər sağlam qalan Qız qalası adı ilə tanınan bina Olcaytu xan tərəfindən 1314-1316 tarixlərində tikilmişdir. Üzərində sahil fənəri yandırılırdı. İçərisində bir nərdivan vardır. Lakin əslinde əhalini düşmən basqınından xəbərdar etmək üçün üzərində atəş yandırıldığı zənn edilməkdədir.

niiyə şəhərində özü tərefindən tikilmiş olan "Künbədi-Sultaniyyə" deyilən caməde defn edilmişdir. Yerine oğlu Əbu Səid Bahadur xan keçdi. Qazan xan və Olcaytu xanın genç yaşında vəfat etməsi Elxanlı Azərbaycan İmperatorluğunun faciəsi idi. Cox qüdrəti və güclü padşahların yeri doldurulmaz oldu.

Olcaytu Xudabəndə türbəsi

Künbədi-Sultaniyyə came türbəsi Olcaytu xanın özü tərefindən 1312-ci ilde tikilmişdir. Olcaytu Xudabəndə Türbəsi indi İranın Zəncan ostanının Sultaniyyə şəhərində yerləşən, planda sekizkərəlli həcmi, əzəmetli plastik quruluşlu, daxili bəzəkləri və cəsəretli mühəndis quruluşuna görə Azərbaycanın orta əsərlər memarlığında çox mühüm ehemiyətə malik türbədir. XIV əsrdə aid Azərbaycan memarlıq abidəsi. Hündürfüy 49 metrdir. Minarələri 6 dənə-



di. Bir günbezi var. Kərpicdən tikilmişdi. UNESCO tərəfindən Ümumdünya irsi kimi qorunmağa alınmışdır.

Künbədi-Sultaniyyə came türbəsinin tikilməsindən yüz il sonra İtalyan memarı Brunelleskinin Florensiyada ucaltdığı Santa-Mariya del Fyord kilsəsinin günbəzində Sultaniyyə türbəsinin konstruktiv əsərlərindən istifadə etmişdir.

Təqibənd qurmanın an mühüm natiyyətlərindən biri Olcaytu Xudabəndə günbezdədir. Tikilinin nəhəng ellipsşəkilli günbəzi (hündürfüy 20 m, diametri 25,5 m) Florensiyada Santa Mariya del Flore baş kilsəsinin günbəzini ölüb keçmişdir.

Qiyasəddünya vəd-Din Məhəmməd Xudabəndə Olcaytu xan Azərbaycan tarixində tikdiriyi Sultaniyyə, Sultanabad və Olcaytuabad şəhərləri ilə yadda qalmışdır. Qız qalası və Olcaytu Xudabəndə Türbəsi ilə ilə yaddaşlarda bu gün də yaşıyır. Cəmi 34 il yaxşı gənc padşahın və ordu komandanının na qədər böyük enerjiya yaradıcı güca malik olduğunun misilsiz ömrədi.